

Azərbaycan

1 sentyabr 2020-ci il

BMT QAK qaçqınlar, məcburi köçkünlər və vətəndaşlığı olmayan şəxslər üçün davamlı həll yollarının tapılması üçün 1992-ci ildən Azərbaycan Hökumətinə dəstək göstərməkdədir.


Qaçqınların böyük əksəriyyətinin hüquqi statusu yoxdur və çoxları himayə və yardım üçün BMT QAK-dan asılıdır.

Əlavə himayənin milli qanunvericiliyə daxil edilməsi xeyli sayda qaçqının hüquqi status əldə etməsinə və hüquqlardan istifadəsinə şərait yaradardı.


HİMAYƏDƏ OLAN ŞƏXSLƏR

Qaçqınlar (Hökumət və BMT QAK, 1 sent. 2020-ci il) - **1,142**
Sığınacaq axtaranlar (BMT QAK, 1 sent. 2020-ci il) - **809**
Məcburi köçkünlər (Hökumət, 1 yan. 2020-ci il) - **652,326**
Vətəndaşlığı olmayanlar (2009-cu ilin siyahıyaalması) - **3,585**

BMT QAK TƏRƏFİNDƏN SİĞİNACAQ AXTRANLARIN QEYDİYYATI (1 yanvar 2010-cu ildən 1 sentyabr 2020-ci ilədək)



MƏNŞƏ ÖLKƏLƏRİ ÜZRƏ QAÇQINLAR (1 Sentyabr 2020)



Hökumət tərəfindən tanınmış qaçqınlar: 76 nəfər
(ölkədə olan 1142 nəfər qaçqının cəmi 7 faizi)

HEYƏT VƏ İDARƏ


Heyət:

- 12 yerli əməkdaş
- 4 əcnəbi əməkdaş
- 3 yardımçı heyət –UNOPS xətti ilə yerli əməkdaş

İdarələr:

Nümayəndəlik: Mirzəağa Əliyev
küçəsi 210, Winter Park Plaza,
4-cü mərtəbə.

Bakıda Qaçqın Qadın və Gənclər
Mərkəzi: Svetlana Məmmədova
küçəsi 41



Tərəfdaşlıqlar

BMT QAK digər BMT və beynəlxalq qurumlarla və Nazirlər Kabineti Aparatı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də daxil olmaqla bir neçə mərkəzi hökumət strukturları ilə sıx əməkdaşlıq şəraitində işləyir. BMT QAK BMT-nin ölkədəki heyətinin tərkib hissəsidir və BMT-nin Tərəfdaşlıq Çərçivə Sənədinin (UNAPF) icrasında və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində fəal iştirak edir. BMT QAK tərəfindən qaçqınlar üçün həyata keçirilən icma əsaslı fəaliyyətlər, Qaçqın Qadın və Gənclər Mərkəzində həyata keçirilənlər də daxil olmaqla, xeyriyyə təşkilatları/filantrop təşkilatlar tərəfindən dəstəklənir.

Əsas fəaliyyətlər

Himayə

BMT QAK bütün əlaqədar dövlət hakimiyyəti orqanlarını və maraqlı tərəfləri əlavə himayə formalarına dair müddəaların qəbulu və qaçqın statusunun müəyyənləşdirilməsi prosedurlarının əlçatanlığı da daxil olmaqla qaçqınlar haqqında qanunvericiliyin beynəlxalq standartlara uyğunluğunu təmin etməyə təşviq edir. BMT QAK sığınacaq prosedurlarına çıxış imkanının təmin edilməsini monitorinq edir və beynəlxalq himayə standartlarının tətbiqinə dair tövsiyələr verməklə və potensialın artırılmasına yönələn mütəmadi fəaliyyətlər həyata keçirməklə hökumətin sığınacaq prosedurlarının keyfiyyətinin artırılması istiqamətində işləyir, sığınacaq axtaranların çoxunun "qaçqın istehsal edən ölkələrdən" gəlməsinə baxmayaraq, hökumət orqanları tərəfindən qaçqın statusunun tanınması nisbəti çox aşağı səviyyədə qalmışdır.

Ərizəçi beynəlxalq himayəyə ehtiyacı olan şəxs hesab edildikdə BMT QAK onuhüquqi məsləhətlərlə və hüquqi təmsilçiliklə təmin edir. Hökumət tərəfindən qaçqın qismində tanınmayan, amma BMT QAK-ın mandatı əsasında qaçqın qismində tanınan şəxslərə tolerantlıqla yanaşılır və bir qayda olaraq onlar öz ölkələrinə göndərilmirlər, amma digər tərəfdən rəsmi hüquqi statusa da malik olurlar. Qaçqınlar və sığınacaq axtaran şəxslər pulsuz ibtidai və orta təhsil və ilkin səhiyyə xidmətlərinə çıxış imkanına malikdirlər. Etibarlı hüquqi statuslarının olmamasına baxmayaraq, BMT QAK-ın təşviqi və hökumətin xoş niyyəti sayəsində bu qaçqınlar Hökumətin 2019-cu ilin dekabrında Cenevrədə keçirilən ilk Qlobal Qaçqın Forumunda verdiyi vədin uğurlu icrası sayəsində əmək müqavilələri bağlaya bilirlər. Yalnız xüsusi ehtiyacları olan və zəruri tələbatları mövcud proqramlar vasitəsilə qarşılanmayan qaçqın və sığınacaq axtaran şəxslərə BMT QAK tərəfindən maddi yardım göstərilir..

Hökumətin statistikasına əsasən, ölkədə hələ də 652 326 məcburi köçkün var. 1990-cı illərdə fəvqəladə yardımlarla yanaşı BMT QAK BMT-nin digər qurumları ilə birlikdə əsasən məcburi köçkünlər üçün nəzərdə tutulan irimiqyaslı sığınacaq, təhsil, səhiyyə, su təchizatı və sanitariya proqramları həyata keçirmişdir. Ölkədə 2000-ci illərin ortalarından etibarən iqtisadi artım yaşandığına və hökumət məcburi köçkünlərin ehtiyaclarının ödənilməsi üçün vəsait qoyuluşunu əhəmiyyətli dərəcədə artırdığına görə BMT QAK məcburi köçkünlərə birbaşa yardımlarını tədricən azaltmış və öz fəaliyyətlərini hüquqi məsləhətlərin verilməsi, monitorinq aparılması və uzunmüddətli həll üçün təşviqat işinin aparılması istiqamətinə yönəlmişdir. 2020-ci ilin ilk yarısı ərzində ümumilikdə 743 məcburi köçkün sənədləşmə, sosial yardımlarla və mülkiyyət hüquqları ilə bağlı hüquqi yardım və məsləhətlər almışlar. BMT QAK, həmçinin, məcburi köçkünlər arasında məişət və gender əsaslı zorakılıq hallarının qarşısının alınması sahəsində potensialın artırılması fəaliyyətlərini həyata keçirir.

BMT QAK Azərbaycan hökumətini Vətəndaşsızlıq haqqında konvensiyaların tam yerinə yetirilməsinə və vətəndaşlıq məsələlərinə dair mövcud qanunvericiliyin təkmilləşdirilməsinə təşviq edir. Nümayəndəlik, həmçinin, vətəndaşlığı olmayan, lazımı sənədləri almaq hüququna malik olan şəxslərə fərdi qaydada yardım göstərir. BMT QAK-ın "Vətəndaşsızlığa son" qlobal kampaniyası çərçivəsində DMX 2016-cı ildə sənədsiz şəxsləri müəyyənləşdirmək və onların vətəndaşlıq sənədləri əldə etməsinə imkan yaratmaq üçün vətəndaşlığın müəyyənləşdirilməsi kampaniyasına başlamışdır. 2019-cu ildə Azərbaycan hökuməti, qeydə alınmış vətəndaşlığı olmayan şəxslərin yaxın üç il ərzində naturalizasiyasını təmin etmək üçün Vətəndaşsızlığa dair Yüksək Segmentdə vəd verdi. 2020-ci ilin fevralında 343 nəfərə Prezident fərmanı ilə Azərbaycan vətəndaşlığı verilib ki, onların da 86 nəfəri vətəndaşlığı olmayan şəxslər olub.

BMT QAK-ın Vətəndaşsızlıq üzrə İşçi Qrupu (İQ) yaradılmasına dair Nazirlər Kabinetinə yönəldirdiyi müraciətdən sonra 5 iyun 2020-ci il tarixdə Xarici İşlər Nazirliyindən BMT QAK-ın həmin təklifinin alqışladığına dair təsdiq almışdır. Təsdiqdə, həmçinin DMX, XİN, Ombudsman Aparatı, DİN və Xarici Kəşfiyyət Xidmətinin də İQ üzvü olacağını göstərilmişdi. İQ-nun yaradılmasının ümumi koordinasiyası Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçiriləcəkdir. İQ-un əsas vəzifələri Hökumət tərəfindən verilən vədin yerinə yetirilməsinə nəzarət və əsas dövlət qurumları arasında vətəndaşsızlıq hallarının qarşısının alınması və azaldılması sahəsində müvafiq işlər barədə məlumat mübadiləsi olacaqdır.

Ofis vətəndaşlığı olmayan şəxslərə sənədləşdirmə sahəsində də fərdi yardım göstərir. 2020-ci ilin ilk yarısı ərzində BMT QAK özünün vətəndaşlığı olmayan şəxslər üçün hüquqi yardım layihəsi vasitəsilə təxminən 28 nəfər vətəndaşlığı olmayan şəxsə köməklik göstərmişdir.

BMT QAK uşaqların himayəsi üzrə milli sistemlərin gücləndirilməsinə dəstək verir və bunu potensialın artırılması vasitəsilə və böyük təərəfindən müşayiət olunmayan azyaşlılara və doğmalarından ayrı düşən uşaqlara birbaşa yardım göstərilməsi yolu ilə həyata keçirir.

2020-ci ilin martında BMT QAK ictimai sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Hökumətinin gördüyü tədbirlərə, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və BMT QAK-ın Baş Qərargahının təlimatına uyğun olaraq, Qaçqın Qəbul Mərkəzində qəbul və digər sosial fəaliyyətlərini məhdudlaşdırmalı olub.

Təhsil

BMT QAK-ın təhsil proqramı çərçivəsində qaçqın və sığınacaq axtaran şəxslərin ailələrindən olan uşaqların hökumət tərəfindən təqdim edilən ibtidai və orta təhsilə çıxış imkanına malik olması monitorinq edilir və onların təhsil almasına yardım göstərilir. Mart ayından etibarən Azərbaycanda COVID-19 pandemiyasına qarşı tədbirlər çərçivəsində bütün məktəblər bağlanmışdır. BMT QAK-ın Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığı çərçivəsində Qaçqın Qadın və Gənclər Mərkəzində qaçqın və sığınacaq axtaran şəxslərin uşaqları üçün onların dövlət məktəblərinə daxil olmaları və dərslərdə iştirak edə bilmələri üçün mütəmadi dil kurslarının təşkili də əlavə xəbərdarlıqadək təxirə salınmışdır. BMT QAK Almaniyaya federal hökuməti tərəfindən maliyyələşdirilən "DAFI" (Albert Eynşteyn Alman Akademik Təşəbbüsü) təqaüd proqramı vasitəsilə istedadlı qaçqın gənclərin ali təhsil almasına dəstək göstərir. BMT QAK koronavirus (COVID-19) böhranı dövründə qaçqın və sığınacaq axtaran şəxslərin onlayn təhsildən faydalanmalarına şərait yaradılması üçün dəstək göstərir.

Səhiyyə

Səhiyyə xidmətlərinin təmin edilməsində BMT QAK-ın müdaxilələri ilkin səhiyyə xidmətləri göstərən dövlət müəssisələrinin yerli vətəndaşlara göstərdikləri xidmətlərə analoji olan xidmətlərdən qaçqınların və sığınacaq axtaran şəxslərin də yararlı bilməsini monitorinq etməklə məhdudlaşır. Monitorinq fəaliyyətləri göstərdi ki, ölkəyə yeni gələn sığınacaq axtaran şəxslər ünsiyyət qurmaq problemi ilə qarşılaşırlar. Onların qeydiyyatdan keçmələri, şikayətlərini ifadə edə və zəruri müalicə ala bilmələri üçün xüsusi diqqətə və dəstəyə ehtiyacları var. Həmçinin, hamilə qadınların pulsuz ginekoloji məsləhətlər alması üçün BMT QAK-ın əlavə dəstəyinə ehtiyacları var. Zəruri dərmanların təmin edilməsi müqavilə bağlanmış aptek vasitəsi ilə həyata keçirilir.

BMT QAK qeydiyyatda aldığı qaçqınlar və sığınacaq axtaranlar üçün ixtisaslaşmış və ödənişsiz səhiyyə xidmətlərinin göstərilməsini təmin edir. Bu xidmətlərə ixtisaslaşmış tibbi yardım, psixoloji xidmətlər, dərmanlarla təchiz etmə, könüllü HIV testi və sağlamlıq məsələləri ilə bağlı məlumatlılığın artırılması daxildir. BMT QAK-ın mandatı altında olan, onkoloji xəstəliklərdən əziyyət çəkən şəxslər ixtisaslaşmış milli səhiyyə müəssisəsində ödənişsiz əsaslarla qan yoxlanışından keçə bilərlər. Avqust ayının 1-dək qaçqınlar və sığınacaq axtaran şəxslər arasında 10 koronavirusa yoluxma halı qeydə alınıb, onlardan 9 nəfəri sağalıb, 1 nəfər isə vəfat edib.

Nağd pul yardımları

BMT QAK-ın Azərbaycanda nağd formada yardım proqramı köməkçisiz vəziyyətdə olan qaçqınların və sığınacaq axtaranların yetərli ərzaq təminatına, yaşayış yerinə və kommunal xidmətlərə çıxışına imkan yaratmaqla onların zəruri tələbatlarının ödənilməsinə təmin edir. Əsasən qanuna görə işlə təmin etmək hüququna malik olmamaları səbəbindən qaçqınların böyük əksəriyyətinin dolanışqı imkanlarının məhdud olduğu nəzərə alınaraq, qaçqın və sığınacaq axtaran ailələr BMT QAK-dan müxtəlif təyinatlı nağd müavinətlər alırlar. Bunun üçün mütəmadi sorğular aparılması yolu ilə sosial-iqtisadi baxımdan imkansız olan ailələr müəyyənləşdirilir. BMT QAK Azərbaycan hökumətini ölkədəki bütün qaçqınların işləmək hüququnu həm qanunvericilik səviyyəsində, həm də praktiki və inzibati səviyyədə təmin etməyə təşviq edir. Bu təşviqat işi uğurla nəticələndikdən sonra BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi nağd pul şəklində müavinətlərin ayrılması meyarlarını xüsusi himayə ehtiyaclarına uyğun olaraq yenidən nəzərdən keçirilmiş və faydalananların faizi 2020-ci ilin əvvəlində əhəmiyyətli dərəcədə azalmışdır.

İcma səlahiyyətləndirilməsi və özünü təminatmə

BMT QAK mandatı altında olan şəxslərin hüquq və vəzifələri barədə və mövcud xidmətlər haqqında məlumatlı olmaları üçün və həyatlarına təsir göstərən qərarların qəbulunda iştiraklarının təmin olunması məqsədi ilə onlarla mütəmadi təmasda olur.

Qaçqınların əmək bazarına qanuni çıxışı olduğunu nəzərə alaraq, onların özlərini maddi baxımdan təmin etmələri və sosial, iqtisadi və mədəni hüquqlarından tam istifadə edə bilmələri üçün BMT QAK onların milli və yerli (lokal) inkişaf proqramlarına cəlb olunmalarını təşviq edəcəkdir.

Koronavirus (COVID-19) böhranı dövründə təxirəsalınmaz tədbirlər

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılması riskini azaltmaq məqsədilə hökumət tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsindən sonra BMT QAK və Dövlət Miqrasiya Xidməti (DMX) BMT QAK-ın mandatının şamil olduğu şəxslərin müdafiəsini beynəlxalq hüquq və standartlara uyğun olaraq təmin etməyə yönələn bir sıra tədbirləri müzakirə ediblər. Himayəyə dair məsləhət, hüquqi yardım, qeydiyyat və himayə sənədlərinin uzadılması kimi bütün vacib xidmətlərin ciddi karantin rejimində olduğu müddətdə onlayn və telefon vasitəsi ilə aparılmasını təmin etmək üçün BMT QAK Fəaliyyətin Davamlılığı Planı hazırladı. DMX sığınacaq axtaran şəxslərin sənədləşdirilməsini təmin etmək üçün onlayn xidmətlər təqdim etdi, vəsatətləri rədd edilmiş sığınacaq axtaran şəxslərə inzibati şikayət ərizələrini internet sayt və ya elektron poçt vasitəsilə təqdim etməyə imkan verdi. BMT QAK və DMX elektron sənədləşmə tətbiq etdi və miqrasiya sistemində elektron qeydiyyatdan keçmək üçün himayə sənədlərinin və qaçqın kartlarının elektron mübadiləsini təşkil etdi. BMT QAK mütəmadi olaraq DMX ilə əlaqə saxlayır və hökumət tərəfindən yeni qəbul edilmiş tədbirlərin tətbiqini yaxından izləyir. DMX-nin rəhbəri BMT QAK-ın Nümayəndəsini əmin edib ki,

BMT QAK-ın mandatının şamil olunduğu şəxslərin heç biri sənədlərinin yenilənməməsi səbəbindən ölkədən çıxarılmayacaq. Yeni fəaliyyət üsulları və əlaqə məlumatları barədə bütün lazımi informasiyalar DM X və qaçqın icmasının rəhbərlərinə çatdırılıb.

BMT QAK-ın təşviqat fəaliyyətləri nəticəsində Azərbaycandakı yerli icma ərzaq və digər gündəlik istehlak mallarını həssas durumda olan qaçqınlar və sığınacaq axtaran şəxslər arasında paylanması üçün BMT QAK-ın Azərbaycan Nümayəndəliyinə ianə etməyə başlamışdır. 2020-ci ilin mart-avqust ayları ərzində 824 həssas durumda olan qaçqın və vətəndaşlığı olmayan ailə bu yardımdan faydalanıb, 1 sentyabr 2020-ci il tarixədək ümumilikdə 1,643 bağlama paylanıb. BMT QAK zəmanətlər almışdır ki, hökumətin koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar təxirəsalınmaz tibbi yardım tədbirləri, ilkin səhiyyə xidmətlərinin tərkib hissəsi olaraq, qaçqınlara və sığınacaq axtaran şəxslərə də şamil olunacaqdır.

BMT QAK həmçinin hökumətə yazılı məktubla müraciət etmişdir ki, koronavirus (COVID-19) böhranının yaratdığı situasiyanın sosial-iqtisadi təsirlərinin yüngülləşdirilməsi üçün qəbul ediləcək istənilən tədbirlər qaçqınlara və sığınacaq axtaran şəxslərə də şamil olunsun.

BMT QAK maddi baxımdan təminatını əsasən qeyri-formal sektorda çalışmaqla təmin edən, koronavirus (COVID-19) böhranının yaratdığı fəvqəladə durumun təsirinə qeyri-mütənasib dərəcədə məruz qalan qaçqınlara və sığınacaq axtaran şəxslərə fəvqəladə və məhdud müddətli maliyyə yardımının təmin edilməsi üçün vəsaitlərin bölgüsündə prioritetlərin yenidən müəyyənləşdirilməsinə başlamışdır.

Dayanıqlı həll yolları

Hökumətlə və tərəfdaşları ilə birlikdə BMT QAK qanuni məşğulluğa və özünüməşğulluğa çıxış imkanlarının təşviq edilməsi yolu ilə Azərbaycanda qaçqınların cəmiyyətə inteqrasiya olunması istiqamətində çalışır. "Azərbaycanda qaçqınların inteqrasiya siyasəti üzrə yol xəritəsi" ilə bağlı tövsiyələr seminar zamanı Qaçqınların sosial-iqtisadi inteqrasiyası üzrə nazirliklərarası işçi qrupunun üzvlərinə təqdim edilib. BMT QAK "Yol xəritəsi" ilə bağlı tövsiyələrin icrası üçün İşçi Qrupu ilə işini davam etdirəcək və inteqrasiya modeli təklif etməklə yerli hakimiyyət orqanlarının potensialının artırılmasına köməklik göstərəcəkdir. BMT QAK, həmçinin, Azərbaycanda qaçqınların inteqrasiyası üçün sosial-iqtisadi strategiya hazırlamışdır ki, onun da məqsədi inkişaf qurumları ilə birlikdə maddi baxımdan təminat imkanlarının yaradılması və bacarıqların formalaşdırılması təlimlərinin keçirilməsi yolu ilə qaçqınlar və xüsusən də gənclər arasında insan kapitalının və çətinliklərə dözümlülük bacarığının formalaşdırılmasına nail olmaqdır. BMT QAK, həmçinin, könüllü qayıdış da daxil olmaqla məcburi köçkünlərin problemlərinin uzunmüddətli həlli yollarını təşviq edir.

Xarici əlaqələr

BMT QAK mandatı altında olan şəxslərə yardım göstərmək və qaçqın qəbul edən ölkələrdə daha qonaqpərvər mühitin yaradılmasına nail olmaq üçün strateji əlaqə kanallarından istifadə edir. Bu iş sosial media da daxil olmaqla müxtəlif media vasitələrində BMT QAK-ın himayə və həll yolları ilə bağlı mandatı barədə məlumatlılığın artırılması yolu ilə və ictimai informasiya məhsullarının yayılması və ictimaiyyətlə əlaqələr vasitəsi ilə yerinə yetirilir.

BMT QAK, demək olar ki, bütünlüklə hökumətlərin, BMT-nin və birləşmiş maliyyə mexanizmlərinin, beynəlxalq maliyyə qurumlarının və özəl sektorun könüllü yardımlarından asılıdır. O, bütün il boyu proqramlarına vəsait toplamaq üçün çalışır və toplanmış vəsaitlər sayəsində yeni fəvqəladə situasiyalarda təxirəsalınmaz tədbirlər görür.

2020-ci il üçün 2,79 milyon ABŞ dolları məbləğində ümumi büdcə ilkin olaraq müxtəlif proqramlar arasında bölüşdürülmüşdü və 2,0 milyon dollar (72%) qaçqınlar və sığınacaq axtaranlar üçün, 693 min dollar (25%) məcburi köçkünlər üçün və 81 min dollar (3%) vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulmuşdu. Lakin koronavirus pandemiyası və onunla əlaqədar tətbiq olunan xüsusi karantin rejimi səbəbindən yaranan yeni ehtiyacların qarşılınması üçün büdcə ilin ilk yarısında qaçqın və sığınacaq axtaranların xeyrinə dəyişdi və ümumi büdcənin 89%-i onlar, 8%-i isə məcburi köçkünlər üçün olan proqrama ayrıldı, lakin vətəndaşlığı olmayan şəxslər üçün görüləcək işlər üçün ayrılan vəsait yenə də ümumi büdcənin 3%-i təşkil etdi.

BMT QAK vəsaitlərin təyinatı üçün şərt qoyulmadan və müəyyən (yüngül) şərtlər qoyulmaqla donorlar tərəfindən 2019-cu ildə göstərilən mühüm maliyyə dəstəyini yüksək qiymətləndirir və **Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, İsveç, Almaniya, Birləşmiş Krallıq, Norveç, Niderland, Danimarka, Fransa, İsveçrə, İtaliya, Finlandiya** hökumətlərinə və **Avstraliya, Almaniya, İtaliya, Koreya Respublikası, İspaniya, İsveçrə, İsveç və Yaponiyadan** olan özəl donora minnətdarlığını bildirir.

ƏLAQƏ

Elsevər Ağayev, xarici əlaqələr üzrə müşavir

aghayev@unhcr.org, Tel: +994 12 492 1443 (310); Mobil/WhatsApp: +994 50 214 6037

LINKLƏR

BMT QAK-ın global web səhifəsi: <https://www.unhcr.org/>

BMT Azərbaycanın web səhifəsi: http://unazerbaijan.org/en/un_agencies/united-nations-high-commissioner-for-refugees/

Facebook: www.facebook.com/unhcr.azerbaijan/

Instagram: www.instagram.com/unhcr_azerbaijan/

Twitter: <https://twitter.com/AzerbaijanUnhcr>

YouTube: <https://www.youtube.com/channel/UCOZLvTQq3yVgrUuy9QcgIMA/about>